

## ULTRA BƏNÖVŞƏYİ ŞÜALARIN TƏSİRİ ALTINDA HETEROGEN FAZADA LAY SULARININ FOTOLİZİNDƏN ƏMƏLƏ GƏLƏN QAZLARIN TƏHLİLİ

**Həsənova Seynurə Azər qızı-** assistent, Ekologiya kafedrası, AzMİU,  
seynure.ibrahimova@gmail.com

**Məmmədova Leyla Hüseyn qızı-** fəlsəfə doktoru, dosent, Ekologiya kafedrası, AzMİU,  
l.mammadova.ekologiya@gmail.com

**Xülasə.** Neft hasilatı zamanı əmələ gələn lay sularının ətraf mühitə axıdılması olduqca böyük ekoloji tullantılar sırasında öndə dura problemlərdən biridir. Bu səbəbdən onun tərkibinin təyini və təmizlənməsi vacib məsələlərdən biridir. Lay suyunun tərkibinin təyin edilməsinin müxtəlif metodikaları işlənmişdir. Günümüzdə də müasir metodikalar üzərində tədqiqat işləri davam etməkdədir. Baxılan işdə lay suyunun tərkibində olan  $H_2$ ,  $CH_4$ ,  $C_6$ ,  $C_7$  qazları xromotaqraf vasitəsi ilə təyin edilmiş və kvant çıxımı müəyyən edilmişdir. Tədqiqat işində kvars materialdan hazırlanmış ampulalardan istifadə edilmiş, şüalanma mənbəyi kimi UB (ulta bənövşəyi) civə lampasından istifadə edilmişdir. Fotokatalizaot kimi 21 nm ölçülü  $TiO_2$  tozundan istifadə edilmişdir. Xromotaqrfaik analizlər üçün Agilent Technologies 7890A GC xromotaqrafından istifadə edilmişdir. Heterogen sistemin fotolizi zamanı hidrogenin kvant çıxımı katalizatorun miqdarı artıqca artır və  $TiO_2$  oksidinin böyük miqdarlarında doyma müşahidə olunur.  $H_2$ -nin yaranmasından fərqli olaraq yüksək molekullu karbohidrogenlərin kvant çıxımının  $TiO_2 / H_2O$  nisbətindən asılılığı maksimum ilə xarakterizə olunur.

**Açar sözlər:** lay suyu, ultra bənövşəyi şüalanma, GC 7890A, kvant çıxımı

## ANALYSIS OF GASES PRODUCED BY PHOTOLYSIS OF RESERVOIR WATERS IN HETEROGENEOUS PHASE UNDER THE INFLUENCE OF ULTRAVIOLET RAYS

**Hasanova Seynura Azar-** assistant, department of Ecology, AzUAC,  
seynure.ibrahimova@gmail.com

**Mammadova Leyla Huseyn-** doctor of ph., ass.prof., department of Ecology, AzUAC,  
l.mammadova.ekologiya@gmail.com

**Abstract.** Discharge of formation water produced during oil production into the environment is one of the major environmental waste problems. For this reason, determination of its composition and purification is one of the important issues. Various methods of determining the formation water composition have been developed. Even today, research works on modern methods continue. In the considered work,  $H_2$ ,  $CH_4$ ,  $C_6$ ,  $C_7$  gases contained in formation water were determined by means of a chromatograph and the quantum yield was determined. Ampoules made of quartz material were used in the research, and a UV (ultra violet) mercury lamp was used as the radiation source. 21 nm  $TiO_2$  powder was used as a photocatalyst. An Agilent Technologies 7890A GC chromatograph was used for chromatographic analyses. During the photolysis of the heterogeneous system, the quantum yield of hydrogen increases more than the amount of the catalyst, and saturation is observed in large amounts of  $TiO_2$  oxide. In contrast to the formation of  $H_2$ , the dependence of the quantum yield of high-molecular hydrocarbons on the  $TiO_2 / H_2O$  ratio is characterized by a maximum.

**Keywords:** formation water, ultraviolet irradiation, GC 7890A, quantum yield

**Giriş.** Ultrabənövşəyi (UB) şüaların təsiri altında heterogen fazada lay sularının fotolizindən əmələ gələn qazların təhlili ətraf mühit kimyası və geologiyasının mühim tədqiqat sahələrindən biridir. Mürəkkəb tərkibə malik sular kimi tanınan lay suları, geoloji formasiyalarda mövcud olan təbii olaraq meydana gələn yeraltı sulardır. İşığın yaratdığı maddələrin parçalanması və ya çevriləməsi olan fotoliz prosesi zamanı UB şüalarına məruz qalan lay suları kimyəvi reaksiyalara məruz qalır və müxtəlif qazlar

əmələ gətirir. Bu adətən suda ultrabənövşəyi radiasiya zamanı təsirlənə bilən müxtəlif həll edilmiş üzvi və qeyri-üzvi birləşmələrin olması səbəbindən baş verir.

UB şüaları kimyəvi rabitələri qırmaq və lay sularında müəyyən reaksiyaların getməsinə səbəb olan lazımi enerjiyə malikdir. Bu enerji ötürülməsi üzvi birləşmələrin parçalanmasına və karbon dioksid ( $\text{CO}_2$ ), metan ( $\text{CH}_4$ ), hidrogen sulfid ( $\text{H}_2\text{S}$ ) və azot oksidi ( $\text{NO}_x$ ) kimi qazların ayrılmamasına səbəb ola bilər. Bu qazların tərkibi və konsentrasiyası lay sularının xüsusi kimyəvi tərkibindən asılı olaraq dəyişə bilər. Lay sularının fotolizindən əmələ gələn qazların təhlilini başa düşmək müxtəlif səbəblərdən vacibdir. Birincisi, bu, tədqiqatçılara UB şüaları altında baş verən mürəkkəb kimyəvi reaksiyalar haqqında məlumat əldə etməyə imkan verir, Yer qabığının dərinliklərində baş verən geokimyəvi proseslər haqqında qiymətli məlumatlar verir. İkincisi, bu qazların buraxılması və ya səthə daşınması zamanı ətraf mühitə potensial təsirinin qiymətləndirilməsinə kömək edir, çünki bu qazların bəziləri iqlim dəyişikliyinə, havanın çirkənməsinə və ya sağlamlığa təhlükə yarada bilər.

Lay sularının fotolizindən əmələ gələn qazların təhlili müxtəlif üsul və üsullarla aparılır. Qaz xromatoqrafiyası, kütləvi spektrometriya və spektroskopiya nümunələrdə mövcud olan qazları müəyyən etmək və kəmiyyətini təyin etmək üçün geniş istifadə olunan üsullardır. Bundan əlavə, analiz təbii sistemlərdə rast gəlinən şərtləri simulyasiya edən, UB şüalanması və lay suları arasında mürəkkəb qarşılıqlı əlaqəni daha yaxşı başa düşməyə imkan verən laboratoriya təcrübələrini də əhatə edir. Ümumiyyətlə, ultrabənövşəyi şüaların təsiri altında heterogen fazada lay sularının fotolizindən əmələ gələn qazların təhlili həm geoloji, həm də ekoloji prosesləri başa düşməyimizə kömək edən tədqiqat sahəsidir. Kimyəvi reaksiyaları və qaz əmələ gəlməsini tədqiq etməklə, elm adamları Yerin yeraltı kimyası və ətraf mühitə potensial təsirləri haqqında məlumat əldə edə bilərlər. Lay suyu, həll olmuş və asılı halda olan üzvi və qeyri-üzvi kimyəvi maddələrin mürəkkəb qarışığıdır. Lay sularının fiziki-kimyəvi xassələri təbəqənin geoloji yaşından, dərinliyindən və geokimyasından, həmçinin laydakı neft və qaz fazlarının kimyəvi tərkibindən və hasilat zamanı əlavə olunan texnoloji kimyəvi maddələrdən asılı olaraq geniş şəkildə dəyişir. İki lay suyu eyni olmadığından, onun axıdılmasından yaranan ekoloji riskləri həll etmək üçün bölgəyə xüsusi tədqiqatlar lazımdır. Lay suyunun tərkibinə qeyri-üzvi duzlar, metallar, radioizotoplар və müxtəlif üzvi kimyəvi maddələr, ilk növbədə karbohidrogenlər daxildir. Müxtəlif sənaye sahələrinin - neft - qaz, kimya, metallurgiya, boyaq, sement və s. inkişafı su hövzələrinin - içməli su mənbələrinin və Xəzər dənizinin müxtəlif toksiki maddələrlə çirkənməsinə gətirib çıxarır [1-5]. Hazırda çirkənmiş suların toksiki kimyəvi birləşmələrdən təmizlənməsi üçün Müasir Oksidləşmə Prosesləri (Advanced Oxidation Processes) qrupuna daxil olan müxtəlif metodlar – UB-, ozon, katalitik, membran, biokimyəvi, fotokimyəvi, radiasiya-kimyəvi, plazmakimyəvi, elektro-kimyəvi və onların kombinə edilmiş variantları və s. geniş tətbiq olunur[6-8].

UB şüalanma oblastında udma spektrinə malik bir sıra yarımkəcirici oksidlərin- $\text{TiO}_2$ ,  $\text{ZnO}$ ,  $\text{Fe}_2\text{O}_3$ ,  $\text{CdS}$ ,  $\text{ZnS}$  modifikasiya olunmaqla onun udma oblastını genişləndirmək və görünən işıq oblastında şüalanma enerjisindən istifadə etmək imkanı vardır. Son zamanlar nano oksidlərin istifadəsi tullantı suların təmizlənməsi prosesinin effektivliyinin artırılması üçün imkan yaradır. Bu istiqamətdə yuxarıda göstərilən oksidlərdən ən perspektivlisi  $\text{TiO}_2$  nano oksididir. Buna əsas səbəb nano  $\text{TiO}_2$  oksidinin fotokimyəvi korroziyaya qarşı davamlı olmasıdır. Hazırda nano  $\text{TiO}_2$  oksidinin iştirakı ilə müxtəlif növ tullantı suların təmizlənməsi geniş tətbiq olunur. Neft sənayesinin mühim ekoloji problemlərindən biri neft və qaz çıxarılması zamanı yaranan lay suyunun ətraf mühiti çirkənləndirməsi ilə əlaqəlidir. Hazırda neft sənayesində yaranan lay sularının miqdarı  $20,24 \text{ mln/m}^3$  həcmindədir [9].

Yarımkəcirici fotokatalizator kimi  $\text{TiO}_2$  əla piqmentar xassələrə, yüksək ultrabənövşəyi udma qabiliyyətinə və yüksək sabitliyə malikdir ki, bu da onu suda və havada kimyəvi maddələrin fotokatalitik parçalanmasında istifadə etməyə imkan verir.  $\text{TiO}_2$  oksidi 3 kristal quruluşda olur; anataz, rutil və brokit.  $\text{TiO}_2$  oksidinin ən stabil forması anataz kristal quruluşudur. [10].  $700^\circ\text{C}$ -dən yuxarı temperaturda qızdırılmaqla rutilə çevrilə bilər. Anataz rutillə müqayisədə daha açıq quruluşa görə rutildən daha effektivdir.


Fotokatalitik proseslər üçün günəş işığından, süni işıqdan (közərmə lampasından) və UB şüalanma mənbələrindən istifadə edilir. Bu üsul üzvi materiallar, üzvi turşular, estrogenlər, pestisidlər,

boyalar, xam neft, mikroblar (viruslar daxil olmaqla) və xlora davamlı orqanizmlər, azot kimi qeyri-üzvi molekullar daxil olmaqla müxtəlif maddələri parçalamaq üçün tətbiq edilir [11-13].

Lay suyunun tərkibini təyin zaman onun müxtəlif tipli anionlardan, kationlardan eyni zamanda müxtəlif miqdarda alifatik və aromatik birləşmələrdən ibarət olduğunu müşahidə etdik [9].

Təqdim olunan işdə lay suyunun təkibində karbohidrogenlərin və H<sub>2</sub>, C<sub>1</sub>, C<sub>6</sub> və C<sub>7</sub> qazlarının təyini üçün “Agilent Technologies 7890A GC” markalı (ABŞ) kompüterlə idarə olunan xromatoqrafinin TCD detektorundan istifadə edilmişdir. Bu zaman cihazın müxtəlif kalonkalarından istifadə edilmişdir. Bunun üçün Carboxen 1010 PLOT markalı Fused Silica Capillary Column 30 m x 0,53 mm istifadə edilmişdir. Hidrogenin analizinin aparılması zamanı qaz daşıyıcısı olaraq Arqon qazından istifadə edilmişdir. Karbon dioksidin analizinin aparılması zamanı qaz daşıyıcısı olaraq Helium qazından istifadə edilmişdir. Lay sularının təmizlənməsində müxtəlif metodikalar işlənmişdir. Təmizlənmənin kinetikasının müəyyən etmək üçün suyun keyfiyyət analizləri edilir. Bunlardan bəziləri daha çox maliyyə xərci tələb etdiyindən geniş şəkildə istifadəsi iqtasadi səmərəlli sayılır. Lay sularında xromotaqrafik analiz nəticəsində kifayət qədər nəticə görmək mümkündür. Əldə edilən nəticələrə əsasən təmizləmə prosesinin hansı qanuna uyğunluqla getdiyini aydın şəkildə görmək mümkündür. Bu səbəbələ təqdim edilən metod ilə daha az maliyyə xərci sərf etməklə lay suyunda təmizləmə prosesi zamanı hansı dəyişikənlilikin getdiyini görmək üçün xromotaqraf cihazından istifadə edilmişdir.

**Materiallar və tədqiqat üsulları.** Tədqiqat işində Azərbaycan Respublikası Qaradağ rayonu neft-qaz çıxarma idarəsi nəzdində işləyən neft-qaz hasilatı quyularından götürülən lay suyundan istifadə edilmişdir. V=35 ml həcmli optik kvarsdan hazırlanmış ampulalar həm kimyəvi üsullarla, həm də distillə olunmuş su ilə təmizlənərək, T=873K temperaturda, t=72 saat müddətində termiki işlənmişdir. Ampula soyuduqdan sonra onun daxilinə 15-30 ml lay suyu və şüalanma müddətində maqnit qarışdırıcıdan istifadə etməklə neft məhsullarının həcmində bərabər paylanması üçün dəmir barmaqcıq salınmışdır. Ampulalara uyğun olaraq 0.015qr, 0.03 qr, 0.06 qr və 0.09 qr 21 nm ölçülü TiO<sub>2</sub> əlavə edildi. Daha sonra vakuum-adsorbsiya qurğusu vasitəsilə nümunə daxilində ~10<sup>-1</sup> Pa təzyiqdə hava qovularaq ampula bağlanmışdır. Qurğunun sxemi şəkil 1-də təsvir edilmişdir [14].



**Şəkil 1.**Vakuum- adsorbsiya qurğusunun quruluşu:


1 - forvakuum , 2 - vakuum-ölçü lampası, 3- manometr, 4 - civə manometrləri , 5- katalizator nümunəli ampulalar, 6 - sulu ampulalar, 7- forvakuum, 8 və 9 - V<sub>1</sub>-V<sub>2</sub>- həcmələr [14]

Ampulalar UB lampadan 10 sm məsafədə, maqnit qarışdırıcı üzərində ştativdə yerləşdirilmişdir. Şüalanma müddətində maqnit qarışdırıcı fasılısız olaraq işləmişdir. Şüalanma

prosesində UB lampa və ampula ventilyator vasitəsilə temperatura nəzarət edilmişdir. Lay suyu kvars ampula daxilində UB lampa altında 30 dəq, 60 dəq, 120, 240 dəq və 480 dəq olmaqla eyni şəraitdə şüalanma prosesindən dərhal sonra qaz xromotaqrafında analizlər həyata keçirilmişdir.


**Nəticələr.** Karbohidrogenlərin (doymuş və doymamış karbohidrogenlər) analizi “Agilent Technologies 7890A GC” markalı (ABŞ) kompüterlə idarə olunan xromatoqrafının FID detektorunda (J W 113-4332, -80 to 260/300°C, 30m x 320 $\mu$ m x 0 $\mu$ m (GC-GASPRO) markalı kapillyar kolonka) aparılmışdır. Termoşkafda temperatur termoproqlammış rejimlə qaldırılmışdır: 50°C-də 10 dəq. izoterma, sonra 10°C/dəq sürətlə 230°C-yə qədər qaldırılmış, daha sonra 230°C-də 10-15 dəq izoterma rejimində saxlanılmışdır. Bu müddət ərzində ampulanın qaz fazasında olan karbohidrogenlərin analizi aparılmışdır. Analiz FID detektorunda aparılmışdır. Qaz daşıyıcı olaraq Helium qazından istifadə edilmişdir. Detektorun və injektorun temperaturu 230°C olmuşdur.

TiO<sub>2</sub> oksidinin müxtəlif miqdalarında fotoliz nəticəsində yaranan qaz məhsullarının qatılığının şüalanma müddətindən asılılığı aşağıdakı şəkillərdə göstərilmişdir.



Şəkil 2. a) Hidrogenin və b) CH<sub>4</sub>-ün qatılığının şüalanma müddətindən asılılığı [14]

Alınmış kinetik əyrilər baxılan şüalanma vaxtı intervalında zamandan asılı olaraq qatılığın xətti olaraq artdığını göstərir. Asılılıqdan göründüyü kimi heterogen sistemin fotolizi zamanı hidrogenin kvant çıxımı  $0.07 \times 10^{-2}$ -dən təxminən  $2.3 \times 10^{-2}$  molekul/kvanta qədər artır və TiO<sub>2</sub> oksidinin böyük miqdardarlarında doyma müşahidə olunur.



Şəkil 3. a)C<sub>6</sub>-nin və b)C<sub>7</sub>-nin qatılığının şüalanma müddətindən asılılığı [14].

**Cədvəl 1.** Fotoliz prosesində qaz fazada alınan məhsulların kvant çıxımları [14]

Fotoliz Məhsululu	Kvant çıxımı, molekul/kvant, 0.015 qr TiO <sub>2</sub>	Kvant çıxımı, molekul/kvant, 0.03 qr TiO <sub>2</sub>	Kvant çıxımı, molekul/kvant, 0.06 qr TiO <sub>2</sub>	Kvant çıxımı, molekul/kvant, 0.12 qr TiO <sub>2</sub>
H <sub>2</sub>	0.07x10 <sup>-2</sup>	0.99x10 <sup>-2</sup>	1.7x10 <sup>-2</sup>	2.3x10 <sup>-2</sup>
CH <sub>4</sub>	0.05x10 <sup>-3</sup>	0.06x10 <sup>-3</sup>	0.13x10 <sup>-3</sup>	0.2x10 <sup>-3</sup>
C <sub>6</sub>	2.9x10 <sup>-6</sup>	1.5x10 <sup>-6</sup>	1.5x10 <sup>-6</sup>	1.5x10 <sup>-6</sup>
C <sub>7</sub>	1.4x10 <sup>-5</sup>	1.2x10 <sup>-5</sup>	1.7x10 <sup>-5</sup>	1.8x10 <sup>-5</sup>

TiO<sub>2</sub> oksidinin müxtəlif qiymətlərində yaranan qaz məhsulların qatlığının şüalanma müddətindən asılılığı öyrənilmişdir. Göstərilmişdir ki, H<sub>2</sub>-nin yaranma sürəti sistemə daxil edilən TiO<sub>2</sub> oksidinin miqdarı artıqca artır. Alınmış əyrilərdən H<sub>2</sub> yaranamasının kvant çıxımı TiO<sub>2</sub>/H<sub>2</sub>O nisbətindən asılı olaraq hesablanmışdır. CH<sub>4</sub> isə ilkin yaranma sürəti TiO<sub>2</sub> oksidinin miqdarından asılı olaraq artır. Lakin H<sub>2</sub>-nin yaranmasından fərqli olaraq digər karbohidrogenlərin kvant çıxımının TiO<sub>2</sub>/H<sub>2</sub>O nisbətindən asılılığı maksimum ilə xarakterizə olunur və bu maksimum qiymət nisbətin 0.005 qiymətində müşahidə olunur.

## İstinadlar

1. Hüseynov, F. Ə., Kazimov, Ş. P. (n.d.). Karbohidrogen yataqlarının lay suları və işlənmənin texniki-iqtisadi göstəriciləri. UOT 622.276.7.622.245.43.
2. Şəyyiyev F.M. Abşeron yarımadasının yüksək neft yataqlarında neftlə birlikdə çıxarılan suların qiymətli mikrokomponentlərinin, duzlarının yuyulması və onlardan sənaye məqsədləri ilə istifadə olunması məqsədilə tədqiqatların aparılması adlı (2003. İ.60, 2004 V sayılı məqalə üzərində) elmi-tədqiqat işi hesabati. Bakı, AzNQSDTLİ-nin fondu, Dövlət qeydiyyat № 0104 Az 00017
3. Quliyeva, X. B. (2015). Xam neftin emalı zamanı yaranan ekoloji problemlər, onların həlli istiqamətləri və iqtisadi zərərlərin hesablanması. Bakı.
4. Neff, J., Lee, K., Deblois, E. M. (2011). Produced water: Overview of composition, fates, and effects. In Produced water (DOI: 10.1007/978-1-4614-0046-2).
5. Berry, J. A., Wells, P. G. (2005). Environmental modeling of produced water dispersion with implications for environmental effects monitoring design. In S. L. Armsworthy, P. J. Cranford, K. Lee (Eds.), Offshore oil and gas environmental effects monitoring: Approaches and technologies (pp. 111-129). Battelle Press.
6. Quliyev, Ü. A. (2016). Fenolların suda məhlullarında radiasiya və fotokimyəvi çevrilmə proseslərinin tədqiqi. Bakı.
7. Casado, J., Fornaguera, J. (2008). Pilot-scale degradation of organic contaminants in a continuous-flow reactor by the helielectro-fenton method. Clean: Soil, Air, Water, 36(1), 53-58.
8. Chen, C. Y., Lu, C. L. (2002). An analysis of the combined effects of organic toxicants. Science of the Total Environment, 289(1-3), 123-132.
9. SOCAR. (2015-2021). İllik-hesabatlar. Retrieved from <https://www.socar.az/az/page/illik-hesabatlar>
10. Kokorin, A. I., Bahnemann, D. W. (2003). Chemical physics of nanostructured semiconductors. VSP.
11. Blake, D. M. (2001). Bibliography of work on the heterogeneous photocatalytic removal of hazardous compounds from water and air. National Renewable Energy Laboratory, 150-158.
12. Schmitt-Kopplin, P., Hertkorn, N. K. A. (1998). Structural changes in dissolved soil humic matter during photochemical degradation processes under nitrogen and oxygen atmospheres. Environmental Science Technology, 32, 2531-2541.
13. Paleologou, A., Marakas, H., Xekoukoulotakis, N. P., Moya, A., Vergara, Y., Kalogerakis, N., Gikas, P., Mantzavinos, D. (2007). Disinfection of water and wastewater by TiO<sub>2</sub> photocatalysis, sonolysis, and UV-C irradiation. Catalysis Today, 129, 136-142.

14. Hasanova, S. A., Aliyev, F. G., Gurbanov, M. A., Jafarov, Y. D. (2023). Ecoenergetics. ISSN 1816-2126, 01, 87-91.

## References

1. Huseynov, F. A., Kazimov, S. P. (n.d.). Formation waters of hydrocarbon fields and technical-economic indicators of their processing. UOT 622.276.7.622.245.43.
2. Sayiyev, F. M. (n.d.). Research work on the extraction of valuable microcomponents and salts from the produced waters of the high oil fields of the Absheron Peninsula and their industrial use. (2003, I.60, 2004 V issue). Scientific research report. Baku, AzNQSDTLİ Fund, State Registration No. 0104 Az 00017.
3. Guliyeva, X. B. (2015). Ecological problems arising during crude oil refining, their solutions, and calculation of economic losses. Baku.
4. Neff, J., Lee, K., Deblois, E. M. (2011). Produced water: Overview of composition, fates, and effects. In Produced water (DOI: 10.1007/978-1-4614-0046-2).
5. Berry, J. A., Wells, P. G. (2005). Environmental modeling of produced water dispersion with implications for environmental effects monitoring design. In S. L. Armsworth, P. J. Cranford, K. Lee (Eds.), Offshore oil and gas environmental effects monitoring: Approaches and technologies (pp. 111-129). Battelle Press.
6. Guliyev, U. A. (2016). Investigation of radiation and photochemical transformation processes of phenols in aqueous solutions. Baku.
7. Casado, J., Fornaguera, J. (2008). Pilot-scale degradation of organic contaminants in a continuous-flow reactor by the helielectro-fenton method. Clean: Soil, Air, Water, 36(1), 53-58.
8. Chen, C. Y., Lu, C. L. (2002). An analysis of the combined effects of organic toxicants. Science of the Total Environment, 289(1-3), 123-132.
9. SOCAR. (2015-2021). Annual reports. Retrieved from <https://www.socar.az/az/page/illik-hesabatlar>
10. Kokorin, A. I., Bahnemann, D. W. (2003). Chemical physics of nanostructured semiconductors. VSP.
11. Blake, D. M. (2001). Bibliography of work on the heterogeneous photocatalytic removal of hazardous compounds from water and air. National Renewable Energy Laboratory, 150-158.
12. Schmitt-Kopplin, P., Hertkorn, N. K. A. (1998). Structural changes in dissolved soil humic matter during photochemical degradation processes under nitrogen and oxygen atmospheres. Environmental Science Technology, 32, 2531-2541.
13. Paleologou, A., Marakas, H., Xekoukoulakis, N. P., Moya, A., Vergara, Y., Kalogerakis, N., Gikas, P., Mantzavinos, D. (2007). Disinfection of water and wastewater by TiO<sub>2</sub> photocatalysis, sonolysis, and UV-C irradiation. Catalysis Today, 129, 136-142.
14. Hasanova, S. A., Aliyev, F. G., Gurbanov, M. A., Jafarov, Y. D. (2023). Ecoenergetics. ISSN 1816-2126, 01, 87-91.

*Məqaləyə istinad: Hasanova, S. A., Məmmədova, L. H. (2024). Ultra bənövşəyi şüaların təsiri altında heterogen fazada lay sularının fotolizindən əmələ gələn qazların təhlili. Elmi Əsərlər/Scientific works, AzMİU, 2, 82-87*

*For citation: Hasanova, S. A., Mammadova, L. H. (2024). Analysis of gases produced by photolysis of reservoir waters in heterogeneous phase under the influence of ultraviolet rays. Elmi Əsərlər/Scientific works, AzUAC, 2, 82-87*

Redaksiyaya daxil olma/Received 5.2.2024

Çapa qəbul olunma/Accepted for publication 5.4.2023